


**Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla bağlı
ixtisas imtahanının yazılı test mərhələsində iştirak etmək üçün müraciət forması**



1. Vətəndaş haqqında məlumat:

1.1. Adı _____ 1.2. Soyadı _____ 1.3. Atasının adı _____
1.4. Cinsi: *Kişi* 1.5. Doğulduğu tarix (gün, ay, il) _____
Qadın 1.6. Doğulduğu yer (ölkə, şəhər (rayon), kənd) _____

2. Vətəndaşın şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumat:

2.1. Şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi _____ 2.2. Şəxsiyyət vəsiqəsinin verildiyi tarix (gün, ay, il) _____
2.3. Şəxsiyyət vəsiqəsinə verən orqanın adı _____ 2.4. FİN (fərdi identifikasiya nömrəsi) _____

3. Vətəndaşla əlaqə vasitələri haqqında məlumat:

3.1. Qeydiyyatda olduğu ünvan (şəhər, rayon, kənd və küçə göstərilməklə) _____

3.2. Faktiki yaşadığı ünvan (vətəndaş qeydiyyatda olduğu ünvanda yaşamırsa) _____

3.3. Elektron poçt ünvanı _____

3.4. Mobil telefonu (operatorun kodu göstərilməklə) _____

3.5. Ev telefonu (şəhər (rayon) kodu göstərilməklə) _____

3.6. İş telefonu (şəhər (rayon) kodu göstərilməklə) _____

4. Vətəndaşın Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla bağlı ixtisas imtahanında iştirakının mümkün olub-olmaması haqqında məlumat:

4.1. Ali hüquq təhsilinə maliksinizmi? *Bəli* *Xeyr*

4.2. Hüquqşünas ixtisası üzrə üç ildən az olmayaraq iş stajınız varmı və ya elmi və pedaqoji təhsil müəssisələrində hüquq sahəsində üç ildən az olmayan müddətdə fəaliyyət göstərmisinizmi? *Bəli* *Xeyr*

4.3. İkili vətəndaşlığınız varmı? *Bəli* *Xeyr*

4.4. Digər dövlətlər qarşısında öhdəliyiniz varmı? *Bəli* *Xeyr*

4.5. Barənizdə fəaliyyət qabiliyyətinə malik olmamağınız və ya məhdud fəaliyyət qabiliyyətinə malik olmağınıza dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı varmı? *Bəli* *Xeyr*

4.6. Qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətməyə görə ödənilməmiş və ya götürülməmiş məhkumluğunuz varmı? *Bəli* *Xeyr*

4.7. Vəkillik fəaliyyətini həyata keçirməyə qadir olmamağınıza səbəb ola biləcək əqli qüsurlarınız varmı? *Bəli* *Xeyr*

4.8. Barənizdə tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı varmı? *Bəli* *Xeyr*

4.9. Əvvəllər vəkil və ya hakim olmusunuzmu? *Bəli* *Xeyr*

4.10. Vəkil kimi intizam qaydasında vəkillik fəaliyyətinizə xitam verilmişdirmi? *Bəli* *Xeyr*

4.11. Hüquq elmləri doktoru elmi dərəcəniz, habelə əvvəllər Azərbaycan Respublikası Konstitusiyaya Məhkəməsinin hakimi, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin sədri vəzifəsində işləmişsinizmi? *Bəli* *Xeyr*

Məlumatların doğruluğunu imzamlarla təsdiq edirik

İmza _____

5. Vətəndaşın əmək fəaliyyəti haqqında məlumat:

5.1. Əmək fəaliyyəti: *Hazırda işləmirəm* *İşləyirəm*

5.2. İşləyirsinizsə, hazırkı iş yeriniz və vəzifəniz _____

5.3. Ümumi iş stajınız (müraciətin doldurulduğu tarixə) il _____ ay _____ gün _____

5.4. Hüquqşünas ixtisası üzrə üç ildən az olmayaraq iş stajı və ya elmi və pedaqoji təhsil müəssisələrində hüquq sahəsində üç ildən az olmayan müddətdə fəaliyyət il _____ ay _____ gün _____

6. Vətəndaşın təhsili haqqında məlumat:

6.1. Ali təhsilin səviyyəsi: *Bakalavriat* *Magistratura* *Doktorantura* *Digər*

6.1.1. Bitirdiyiniz təhsil müəssisəsinin adı və daxil olduğunuz il _____

6.1.2. Diplom üzrə ixtisasın adı (məlum olduğu halda ixtisasın şifrini qeyd edin) _____

6.1.3. Diplomun seriyası və nömrəsi _____

6.1.4. Diplomun verildiyi tarix (gün, ay, il) _____

Diplom xarici dövlətin təhsil müəssisəsi tərəfindən verildi və nostrifikasiyası tələb edildiyi halda

6.1.5. Nostrifikasiya şəhadətnaməsinin nömrəsi _____

6.1.6. Verildiyi tarix (gün, ay, il) _____

6.2. Ali təhsilin səviyyəsi: *Bakalavriat* *Magistratura* *Doktorantura* *Digər*

6.2.1. Bitirdiyiniz təhsil müəssisəsinin adı və daxil olduğunuz il _____

6.2.2. Diplom üzrə ixtisasın adı (məlum olduğu halda ixtisasın şifrini qeyd edin) _____

6.2.3. Diplomun seriyası və nömrəsi _____

6.2.4. Diplomun verildiyi tarix (gün, ay, il) _____

Diplom xarici dövlətin təhsil müəssisəsi tərəfindən verildi və nostrifikasiyası tələb edildiyi halda

6.2.5. Nostrifikasiya şəhadətnaməsinin nömrəsi _____

6.2.6. Verildiyi tarix (gün, ay, il) _____

6.3. Ali təhsilin səviyyəsi: *Bakalavriat* *Magistratura* *Doktorantura* *Digər*

6.3.1. Bitirdiyiniz təhsil müəssisəsinin adı və daxil olduğunuz il _____

6.3.2. Diplom üzrə ixtisasın adı (məlum olduğu halda ixtisasın şifrini qeyd edin) _____

6.3.3. Diplomun seriyası və nömrəsi _____

6.3.4. Diplomun verildiyi tarix (gün, ay, il) _____

Diplom xarici dövlətin təhsil müəssisəsi tərəfindən verildi və nostrifikasiyası tələb edildiyi halda

6.3.5. Nostrifikasiya şəhadətnaməsinin nömrəsi _____

6.3.6. Verildiyi tarix (gün, ay, il) _____

Vəkil olmağa namizədlərə irəli sürülən tələblər barədə, digər kadr sənədlərimin test imtahanından sonra qanunvericiliyə müvafiq olaraq toplanılacağı və yoxlanılacağı, bu zaman vəkilliyə qəbul olunmağımı istisna edən hallar aşkar edilərsə müsabiqədən kənarlaşdırılacağımı, həmçinin müraciətdə bilərəkdən təhrif olunmuş məlumatların qeyd edilməsinin vəkilliyə qəbul olunmamağım və ya vəkillik fəaliyyətimə xitam verilməsi üçün əsas olması barədə, həmçinin ixtisas imtahanının keçirilmə qaydaları barədə məlumatlıyam, tələb olunan sənədlərin və fərdi məlumatların müsabiqənin təşkili ilə bağlı istifadə olunmasına və qanunvericiliyə müvafiq olaraq üçüncü şəxslərə ötürülməsinə razıyam.

Müraciətdə göstərilən məlumatların doğruluğunu, həmçinin test imtahanında iştirak üçün müəyyən olunmuş 200 manat pulu müvafiq bank hesabına ödədiyimi imzamlı təsdiq edirəm, ixtisas imtahanının test mərhələsinə buraxılmağımı xahiş edirəm.

Müraciətin doldurulduğu tarix (gün, ay, il) _____

İmza _____

BU HİSSƏ MÜRACİƏTİ QEYDƏ ALAN ŞƏXS TƏRƏFİNDƏN DOLDURULUR

Müraciəti qəbul edən şəxsin vəzifəsi, adı və soyadı _____

Müraciətin təqdim edildiyi tarix _____

İmzası _____

Müraciətin doldurulması ilə bağlı qeydlər:

1. Bu Formanın aidiyyəti hissə, bənd və ya yarımbəndləri mütləq doldurulmalıdır. Əks təqdirdə müraciətiniz qəbul olunmayacaqdır.
 2. 6-cı hissə doldurularkən bakalavriat, magistratura və doktorantura təhsil səviyyələrinin ardıcılığı gözlənilməlidir. Digər ali təhsil səviyyəsini bitirmişlər və s. "Digər" qrafasını seçməlidir. "Digər" qrafası seçildiyi halda "Diplom üzrə ixtisasın şifri və adı" yarımbəndi doldurularkən vətəndaşın təhsil səviyyəsi də qeyd edilməlidir. Məsəl üçün: HS130100-hüquqşünaslıq, ali təhsil.
 3. Test imtahanında iştirak üçün nəzərdə tutulmuş vəsaitin müvafiq hesaba ödənilməsi barədə bank qəbzinin əsli və 2 ədəd 3x4 ölçüdə rəngli foto şəkiliniz ərizəyə əlavə olunmalıdır.
- Qeyd:** Elektron daşıyıcı vasitəsilə göndərilən müraciətin "Müraciətdə göstərilən məlumatların doğruluğunu təsdiq edirəm" bölməsində yalnız göstərilən məlumatların doğruluğunun təsdiqi üçün müvafiq düymə və müraciətin doldurulduğu tarix əks olunur və müraciəti qeydə alan vəzifəli şəxs tərəfindən doldurulan hissə nəzərdə tutulmur.